

**Təsdiq edirəm:**  
Biznes mühiti və beynəlxalq  
reytinglər üzrə Komissiyanın sədri,  
Azərbaycan Respublikası Baş Nazirinin  
birinci müavini Yaqub Eyyubov

08.07.2019-cu il

**Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinglərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması  
üzrə sahibkarlıq subyektlərinin elektrik təchizatı şəbəkələrinə qoşulması sahəsində islahatlarla bağlı  
2019-cu ilin ikinci yarımilliyi üçün İcra və Kommunikasiya Planı**

Sıra №-si	Görüləcək işlər	İcraçı qurumlar	İcraçı qurum üzrə məsul şəxslər	Hədəf qrupları (benefisiarlar)	Son icra müddəti
1.	<b>İnzibatçılığın təkmilləşdirilməsi və genişləndirilməsi sahəsində (qarşıya çıxan texniki problemlərin aradan qaldırılması, aidiyyəti qurumlarla inteqrasiyanın təşkili, elektron sistemin imkanlarının genişləndirilməsi və s.)</b>				
1.1.	<b>Elektrik şəbəkəsinə qoşulma üzrə yeni rəqəmsal elektron xidmətin beynəlxalq və yerli səviyyədə tanıtılması</b>				
1.1.1.	Elektrik şəbəkəsinə qoşulma üzrə yeni rəqəmsal elektron xidmət (bundan sonra – yeni elektron xidmət) barədə ingilis və Azərbaycan dillərində qısa icmal məlumatın (infoqraflarla, video-çarxlarla) hazırlanması və beynəlxalq və yerli təşkilatların mətbuat bölmələrində və KİV-də yayımlanması ilə bağlı tədbirlərin görülməsi	“Azərişiq” ASC, Energetika Nazirliyi	Elsevər Rüstəmli Pərviz Əliyev	Beynəlxalq təşkilatlar və potensial xarici investorlar	1 oktyabr 2019-cu il
1.1.2.	Yeni elektron xidmətin müvafiq beynəlxalq təşkilatların beynəlxalq mükafatına namizəd kimi ( <b>“Azərbaycanın uğurlu təcrübəsi”</b> ) təqdim olunması ilə bağlı tədbirlərin görülməsi	“Azərişiq” ASC, Energetika Nazirliyi	Elsevər Rüstəmli Pərviz Əliyev	Sahibkarlıq subyektləri	1 dekabr 2019-cu il
1.1.3.	Yeni elektron xidmətin aidiyyəti beynəlxalq təşkilatların tədbirlərində təqdimatlarının keçirilməsi	“Azərişiq” ASC, Energetika Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi	Elsevər Rüstəmli Pərviz Əliyev Akif Fərruxov	İctimaiyyətin bütün təbəqələri	1 dekabr 2019-cu il

1.1.4.	Yeni elektron xidmətə dair <b>“Elektrik şəbəkəsinə onlayn qoşulma xidməti Azərbaycanda”</b> şüarı altında Azərbaycan və ingilis dillərində bilbordların hazırlanması və müvafiq yerlərdə (o cümlədən, “Heydər Əliyev” Beynəlxalq Aeroportunda, Bakı Beynəlxalq Avtovağzal Kompleksində, ASAN xidmət mərkəzlərində, Əmlak Xidmətləri Məkanında, Vergilər Nazirliyinin xidmət mərkəzlərində, Dövlət Miqrasiya Xidmətinin xidmət mərkəzlərində, KOB evlərində, biznes mərkəzlərində və s.) yerləşdirilməsi üçün tədbirlərin görülməsi	“Azərişiq” ASC	Elsevər Rüstəmli	Sahibkarlıq subyektləri	1 oktyabr 2019-cu il
1.2.	<b>Elektrik şəbəkəsinə qoşulma üzrə yeni rəqəmsal elektron xidmətin təkmilləşdirilməsi və imkanlarının genişləndirilməsi</b>				
1.2.1.	2019-cu ilin birinci yarımilliyi üzrə yeni elektron xidmətin tətbiqi nəticələrinin təhlilinin aparılması, həmin xidmətin tətbiqinə başlanıldığı dövrdən elektrik şəbəkəsinə ümumi qoşulan sahibkarlıq subyektlərinə münasibətdə rəqəmsal qoşulanların xüsusi çəkisinin və bu sahədə mövcud vəziyyətin qiymətləndirilməsi, nəticələri üzrə müqayisəli arayış hazırlanmaqla təkliflərin verilməsi	“Azərişiq” ASC, Energetika Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası	Elsevər Rüstəmli Pərviz Əliyev	Sahibkarlıq subyektləri	20 sentyabr 2019-cu il
1.2.2.	2019-cu ilin birinci yarımilliyi üzrə yeni elektron xidmətin proqram təminatının istifadəsi zamanı qarşıya çıxan problemlərin yaranma səbəblərinin müəyyən edilməsi və onların aradan qaldırılması üzrə tədbirlərin görülməsi	“Azərişiq” ASC	Elsevər Rüstəmli	Sahibkarlıq subyektləri	30 sentyabr 2019-cu il
1.2.3.	İcra və Kommunikasiya Planınının 1.2.1-ci bəndinə uyğun olaraq verilən təkliflər əsasında yeni elektron xidmət vasitəsilə elektrik şəbəkəsinə qoşulanların xüsusi çəkisinin artırılması üçün tədbirlərin görülməsi	“Azərişiq” ASC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi	Elsevər Rüstəmli	Sahibkarlıq subyektləri	1 dekabr 2019-cu il
2.	<b>Aidiyyəti qurumların müvafiq sahə üzrə əməkdaşları və bu sahəyə məsul şəxslərlə iş sahəsində</b>				
2.1.	Yeni elektron xidmətin əsas xüsusiyyətləri və ötən dövrdə əldə olunan təcrübələr mövzusunda təqdimatın hazırlanması, aidiyyəti qurumların əməkdaşları üçün seminarların/treninglərin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi	“Azərişiq” ASC, Energetika Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası	Elsevər Rüstəmli Pərviz Əliyev Samir Murquzov	Qeydiyyat, xidmət, o cümlədən, 199 və 108 çağrı mərkəzlərinin əməkdaşları, sahibkarlıq subyektləri	1 oktyabr 2019-cu il

2.2.	Yeni elektron xidmətə dair tez-tez verilən suallar/cavablar və əsas xüsusiyyətlər barədə qısa icmalların hazırlanması və stolüstü sənəd kimi istifadə olunması məqsədilə aidiyyəti orqanların, o cümlədən çağrı mərkəzlərinin əməkdaşlarına çatdırılması	“Azərişiq” ASC, Energetika Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi	Elsevər Rüstəmli Pərviz Əliyev	Qeydiyyat, xidmət, o cümlədən 199 və 108 çağrı mərkəzlərinin əməkdaşları	20 sentyabr 2019-cu il
<b>3.</b>	<b>Sahibkarlıq subyektləri ilə iş sahəsində</b>				
3.1.	2019-cu ilin birinci yarımilliyində yeni elektron xidmətə dair sahibkarlıq subyektləri üçün aparılan təlim/görüşlərin nəticələrinin təhlil olunması, bu sahədə məlumatların daha uyğun formada operativ çatdırılması və kommunikasiyanın daha da təkmilləşdirilməsi məqsədilə təkliflərin hazırlanaraq Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın Katibliyinə təqdim olunması	“Azərişiq” ASC, Energetika Nazirliyi	Elsevər Rüstəmli Pərviz Əliyev	Sahibkarlıq subyektləri	15 oktyabr 2019-cu il
3.2.	Elektrik şəbəkəsinə qoşulma sahəsində aparılmış islahatlar barədə sahibkarlıq subyektlərinin daha geniş məlumatlandırılması üçün onları təmsil edən ictimai birliklər/biznes assosiasiyalarının və müvafiq koordinatorların siyahısının hazırlanaraq Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın Katibliyinə təqdim olunması	“Azərişiq” ASC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Energetika Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası	Akif Fərruxov Elsevər Rüstəmli Pərviz Əliyev	Sahibkarların ictimai təşkilatları	2 sentyabr 2019-cu il
3.3	İcra və Kommunikasiya Planınının 3.2-ci bəndinə uyğun olaraq hazırlanmış siyahı əsasında ictimai birliklər/biznes assosiasiyalarının nümayəndələri ilə görüşlərin keçirilməsi, aparılmış islahatların üstünlükləri barədə məlumat verilməsi, elektrik şəbəkəsinə qoşulma ilə bağlı icrada yaranmış sıxıntılarla bağlı rəylərin toplanması, bu sahədə mövcud problemlər və təkmilləşmə imkanlarının müzakirəsi və nəticələri ilə bağlı təkliflərin aidiyyəti üzrə təqdim olunması	“Azərişiq” ASC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Energetika Nazirliyi	Elsevər Rüstəmli Akif Fərruxov Pərviz Əliyev	Sahibkarların ictimai təşkilatları	1 oktyabr 2019-cu il 1 dekabr 2019-cu il
3.4.	Elektrik şəbəkəsinə qoşulma sahəsində aparılmış islahatların üstünlükləri barədə vergi ödəyicilərinin elektron kabinetinə məlumatların göndərilməsi	Energetika Nazirliyi, Vergilər Nazirliyi	Pərviz Əliyev	Sahibkarlıq subyektləri	1 oktyabr 2019-cu il

3.5.	Elektrik şəbəkəsinə qoşulma sahəsində aparılmış islahatlara dair sahibkarlar arasında sorğunun aparılması və nəticələrinin təhlili əsasında təkliflərin təqdim olunması	Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, "Azərişiq" ASC, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası	Akif Fərruxov Elsevər Rüstəmli	Sahibkarlıq subyektləri (seçmə üsulu ilə)	20 sentyabr 2019-cu il 20 oktyabr 2019-cu il 20 dekabr 2019-cu il
4.	<b>Aparıcı konsaltinq şirkətləri, beynəlxalq və yerli qeyri-hökumət təşkilatları ilə iş sahəsində</b>				
4.1.	Elektrik şəbəkəsinə qoşulma sahəsində aparılmış islahatlar barədə məlumatlandırmanın aparılması məqsədilə aparıcı hüquq/konsaltinq şirkətlərinin və onlarda elektrik şəbəkəsinə qoşulma məsələləri ilə məşğul olan əməkdaşların siyahısının hazırlanaraq Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın Katibliyinə təqdim olunması	Energetika Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, "Azərişiq" ASC	Pərviz Əliyev Akif Fərruxov Elsevər Rüstəmli	Aparıcı hüquq/konsaltinq şirkətləri	15 sentyabr 2019-cu il
4.2.	Elektrik şəbəkəsinə qoşulma sahəsində aparılmış islahatlar barədə məlumatlandırmanın aparılması məqsədilə beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının siyahısının hazırlanaraq Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın Katibliyinə təqdim olunması	Energetika Nazirliyi, "Azərişiq" ASC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi	Pərviz Əliyev Elsevər Rüstəmli Akif Fərruxov	Beynəlxalq və yerli qeyri-hökumət təşkilatları	30 sentyabr 2019-cu il
4.3.	İcra və Kommunikasiya Planının 4.1-ci bəndinə uyğun olaraq hazırlanmış siyahı əsasında aparıcı hüquq/konsaltinq şirkətlərinin nümayəndələri ilə görüşün keçirilməsi, aparılmış islahatların üstünlükləri barədə məlumatın verilməsi, bu sahədə mövcud problemlər və təkmilləşmə imkanlarının müzakirəsi və nəticələri ilə bağlı təkliflərin aidiyyəti üzrə təqdim olunması	"Azərişiq" ASC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Energetika Nazirliyi	Elsevər Rüstəmli Akif Fərruxov Pərviz Əliyev	Aparıcı hüquq/konsaltinq şirkətləri	15 oktyabr 2019-cu il 15 noyabr 2019-cu il
4.4.	İcra və Kommunikasiya Planının 4.2-ci bəndinə uyğun olaraq hazırlanmış siyahı əsasında beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşün keçirilməsi, aparılmış islahatların üstünlükləri barədə məlumatın verilməsi, bu sahədə təkmilləşmə imkanlarının müzakirəsi və nəticələri ilə bağlı təkliflərin aidiyyəti üzrə təqdim olunması	"Azərişiq" ASC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Energetika Nazirliyi	Elsevər Rüstəmli Akif Fərruxov Pərviz Əliyev	Beynəlxalq və yerli qeyri-hökumət təşkilatları	10 noyabr 2019-cu il 15 dekabr 2019-cu il

5.	Aparıcı kütləvi informasiya vasitələri və digər media qurumları ilə kommunikasiya və məlumatlandırma sahəsində				
5.1.	ETŞ-yə qoşulma prosedurları ilə bağlı brifinqlərin keçirilməsi	“Azərişiq” ASC, Energetika Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası	Elsevər Rüstəmli Pərviz Əliyev	Kütləvi informasiya vasitələri və digər media qurumlarının nümayəndələri	25 sentyabr 2019-cu il  15 dekabr 2019-cu il
5.2.	ETŞ-yə qoşulma ilə bağlı video-çarxların hazırlanması və sosial şəbəkələrdə yerləşdirilməsi	“Azərişiq” ASC	Elsevər Rüstəmli Pərviz Əliyev	Kütləvi informasiya vasitələri və digər media qurumlarının nümayəndələri	10 oktyabr 2019-cu il
5.3.	Sahibkarlara ünvanlanmış televiziya verilişlərində ETŞ-yə qoşulma ilə bağlı məlumatların verilməsi	“Azərişiq” ASC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Energetika Nazirliyi	Elsevər Rüstəmli Akif Fərruxov Pərviz Əliyev	Sahibkarlıq subyektləri	Ayda 1 dəfə
5.4.	Elektron Müraciətlərin İdarə Olunması Sistemi (MİOS) barədə KİV vasitəsilə sahibkarların və ümumilikdə ictimaiyyətin mütəmadi məlumatlandırılması	“Azərişiq” ASC, Energetika Nazirliyi	Elsevər Rüstəmli Pərviz Əliyev	Sahibkarlıq subyektləri	Sentyabr və noyabr aylarının sonuncu 10 günlüyü